

“MCB Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti

(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)

Maliyyə hesabatları və
Müstəqil auditorların rəyi
31 dekabr 2019-ci il tarixində başa zatan il ğzrə

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları


Mündəricat

	Səhifə
Maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi ilə bağlı rəhbərliyin məsuliyyətinin bəyanı	1
Məstəqil auditorların hesabatı	2 - 3
Maliyyə vəziyyəti haqqında hesabat	4
Məcmu gəlir haqqında hesabat	5
Kapitalda dəyişikliklər haqqında hesabat	6
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7
Maliyyə hesabatları üzrə qeydlər	8 - 37

Rəhbərliyin Məsuliyyəti Üzrə Hesabat

Şirkətin rəhbərliyi "MCB Bank Olmayan Kredit Təşkilatı" Qapalı Səhmdar Cəmiyyətinin ("Şirkət") (Əvvəlki adı: "MCB Lizing" Qapalı Səhmdar Cəmiyyəti) maliyyə hesabatlarının və aidiyyəti qeydlərin hazırlanması üçün məsuliyyət daşıyır. Bu hesabatlar Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmışdır və şirkət rəhbərliyinin hesablamaları və mülahizələrini özündə birləşdirir.

Şirkət əmlakının qorunmasına, maliyyə əməliyyatların rəhbərliyin icazəsi ilə həyata keçirilməsinə və müvafiq qaydada sənədləşməsinə, həmin yazılışların maliyyə hesabatlarının və maliyyə informasiyalarının hazırlanması üçün istifadə edilə bilməsinə şərait yaradan daxili uçot sisteminin, prosedurların, qaydaların yaradılmasını təmin edir. Sistem özü-özünün nəzarət mexanizminə malikdir ki, bu da rəhbərlikdə həmin nəzarət, müəssisənin administrativ proseduraları və daxili hesabatvermə standartlarının səmərəliliyi üzrə əminlik yaranmasına imkan verir. Daxili nəzarət sistemlərinin effektivliyi sahəsində insan səhvləri və sisteminin tələblərindən yan keçməyin mümkünlüyü də daxil olmaqla məhdudiyyətlər vardır. Hətta səmərəli daxili nəzarət sisteminin özü belə maliyyə hesabatlarının hazırlanması sahəsində tam əminlik verə bilməz.


Cənab Rəmal Cəfərov
İdarə heyətinin sədri




Cənab S. Muzammil Nur
Maliyyə direktoru



Grant Thornton

An instinct for growth™

Grant Thornton Azerbaijan
Damirchi Tower
22nd floor
37 Khojali Avenue
Baku, Azerbaijan

T +994 12 4047537
+994 12 4047538
F. +994 12 4047543
E info@az.gt.com
www.granthornton.az

MÜSTƏQİL AUDİTORLARIN HESABATLARI

“MCB Bank Olmayan Kredit Təşkilatı” QSC-nin Direktorlar Şurası və Rəhbərliyinə
(Əvvəlki adı: “MCB Lizing” Qapalı Səhmdar Cəmiyyəti)

Rəy

Biz, “MCB Bank Olmayan Kredit Təşkilatı” QSC- nin (bundan sonra “Şirkət”) (Əvvəlki adı: “MCB Lizing” Qapalı Səhmdar Cəmiyyəti) 31 dekabr 2019-ci il tarixində bitən il üzrə maliyyə vəziyyəti haqqında hesabatları, məcmu gəlir, kapitalda dəyişikliklər, pul vəsaitlərinin hərəkəti haqqında həmin tarixdə bitən il üzrə hesabatlar, mühüm uçot siyasətlərinin xülasəsi və digər izahlı məlumatı əks etdirən qeydlərdən ibarət verilmiş maliyyə hesabatlarını audit etdik.

Fikrimizcə, maliyyə hesabatları Şirkətin 31 dekabr 2019-ci il tarixinə olan maliyyə vəziyyətini və həmin tarixdə bitmiş il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında hesabatları bütün əhəmiyyətli aspektləri baxımından Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq obyektiv şəkildə təqdim edir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Şirkətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik maliyyə hesabatlarının IFRS (Beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayır. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
- Mövcud şərtlərdə müvafiq olacaq, lakin Cəmiyyətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.
- İstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik.
- Rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Cəmiyyətin fəaliyyətin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilsə, auditor hesabatımızda maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Cəmiyyətin işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər.
- Maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.



Grant Thornton


14 yanvar 2020-ci il
Bakı, Azərbaycan Respublikası

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə Hesabatları

Maliyyə vəziyyəti haqqında hesabat
31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

	Qeyd	2019 AZN	2018 AZN
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Əmlak və avadanlıq	5	278,635	47,950
Maliyyə lizinqi üzrə xalis investisiya	6	5,004,967	4,237,647
Əlaqəli tərəfə verilən borc	7	62,427	-
Təxirə salınmış vergi aktivləri	18	77,224	142,753
Cəmi uzun müddətli aktivlər		5,423,253	4,428,350
Cari aktivlər			
Maliyyə lizinqi üzrə xalis investisiya	6	4,724,231	4,032,978
Əlaqəli tərəfə verilən borc	7	10,926	-
Avanslar, qabaqcadan ödənişlər və digər debitor borclar	9	138,895	84,876
Pul vəsaitləri və onların ekvivalentləri	10	65,093	28,928
Cəmi cari aktivlər		4,939,145	4,146,782
Cəmi aktivlər		10,362,398	8,575,132
KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
Kapital			
Nizamnamə kapitalı	11	4,283,675	4,283,675
Yığılmış zərərlər		(254,951)	(876,505)
Cəmi kapital		4,028,724	3,407,170
Öhdəliklər			
Uzunmüddətli öhdəliklər			
Borc vəsaitləri	12	4,896,392	1,591,392
İcarə öhdəliyi	13	180,727	-
Cəmi uzunmüddətli öhdəliklər		5,077,119	1,591,392
Cari öhdəliklər			
Borc vəsaitləri	12	903,351	3,400,000
İcarə öhdəliyi	13	74,277	-
Digər cari öhdəliklər	14	278,927	176,570
Cəmi cari öhdəliklər		1,256,555	3,576,570
Cəmi öhdəliklər		6,333,674	5,167,962
Cəmi kapital və öhdəliklər		10,362,398	8,575,132

31 dekabr 2019-ci il tarixində başa çatan il üzrə hazırkı maliyyə hesabatları (o cümlədən, müqayisəli rəqəmlər) Direktor tərəfindən 14 yanvar 2020-cu il tarixində təsdiq edilmiş və imzalanmışdır:


Cənab Rəmal Cəfərov
 İdarə heyətinin sədri




Cənab S. Muzammil Nur
 Maliyyə direktoru

1-23-cü qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə Hesabatları

Məcmu gəlir haqqında hesabat
31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

	Qeyd	2019	2018
		AZN	AZN
Maliyyə lizinqi gəlirə faiz gəliri		1,751,782	1,632,560
Faiz xərci		(532,673)	(465,978)
Xalis faiz gəliri		1,219,109	1,166,582
Haqq, komissiya və brokerlik gəliri		59,305	81,611
Xarici valyuta mübadiləsindən xalis (zərər)/qazanc		(4,754)	85
Digər gəlir		6,724	19,100
Əməliyyat gəliri		1,280,384	1,267,378
Əməliyyat xərcləri	15	(504,024)	(464,737)
İnzibati və ümumi xərclər	16	(199,853)	(230,104)
Ehtiyatlardan əvvəlki mənfəət		576,507	572,537
Maliyyə aktivləri gəlirə dəyərsizləşmə zərərinin xalis bərpası/(dəyərsizləşməsi)	17	110,576	94,051
Vergidən əvvəl il üzrə mənfəət		687,083	666,588
Vergi:			
Təxirə salınmış vergi	18	(65,529)	(161,724)
İl üzrə mənfəət		621,554	504,864
İl gəlirə digər məcmu gəlir		-	-
İl üzrə cəmi məcmu gəlir		621,554	504,864

1-23-cü qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə Hesabatları

Kapitalda dəyişikliklər haqqında hesabat
31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

	Nizamnamə kapitalı AZN	Yığılmış zərərlər AZN	Cəmi Kapital AZN
1 yanvar 2018-ci il tarixinə qalıq	4,283,675	(1,381,369)	2,902,306
İl ərzə cəmi məcmu gəlir	-	504,864	504,864
31 dekabr 2018-ci il tarixinə qalıq	4,283,675	(876,505)	3,407,170
BMHS 9-un 1 yanvar 2019-ci il tarixində qəbul edilməsinin təsiri (3.1-ci qeydə baxın)	-	-	-
1 yanvar 2019-ci il tarixinə yenidən tərtib edilmiş qalıq	4,283,675	(876,505)	3,407,170
İl ərzə cəmi məcmu gəlir	-	621,554	621,554
31 dekabr 2019-ci il tarixinə qalıq	4,283,675	(254,951)	4,028,724

1-23-cü qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

	Qeyd	2019 AZN	2018 AZN
ƏMƏLİYYAT FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ:			
Vergidən əvvəl il gəzrə mənfəət		687,083	666,588
<i>Qeyri-pul maddələrinə düzəlişlər:</i>			
Torpaq, tikili və avadanlıqların kühnəlməsi	5	90,182	15,753
Xarici valyuta ilə əməliyyatlardan xalis qazanc/(zərər)	12	-	(264)
Faiz xərcləri		532,673	465,978
Maliyyə lizinqi gəzrə xalis investisiyanın dəyərsizləşməsinin itirilməsinə gürə ehtiyatların qaytarılması / ödənilməsi	6	(110,360)	(46,221)
Banklarda pulların dəyərsizləşməsinin itirilməsinə gürə ehtiyatların qaytarılması / ödənilməsi	10	(216)	(47,830)
		1,199,362	1,054,004
<i>Əməliyyat kapitalında dəyişikliklər:</i>			
Maliyyə lizinqi gəzrə xalis investisiya		(1,315,933)	(1,667,433)
Əlaqəli tərəfə verilən borc		(73,353)	
Avanslar, qabaqcadan ödənişlər və digər debitor borclar		(56,425)	(12,488)
Digər cari ühdəliklər		76,961	44,495
Əməliyyat fəaliyyətindən daxil olan/(yönələn) xalis pul vəsaitləri		(169,388)	(581,422)
İNVESTİSIYA FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ			
Əmlak və avadanlığın alınması	5	(595)	(9,528)
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(595)	(9,528)
MALİYYƏ FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ			
Borc vəsaitlərindən yaranan gəlir	12	1,405,000	-
Borc vəsaitlərinin ödənməsi	12	(596,649)	-
Üdənilmiş icarə ühdəliyi		(65,268)	-
Üdənilmiş maliyyə xərcləri		(537,151)	(463,446)
Maliyyə fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		205,932	(463,446)
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artma/(azalma)		35,949	(1,054,396)
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri		29,331	1,083,727
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	10	65,280	29,331

1-23-cü qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

1 Hüquqi status və fəaliyyətin növü

MCB Lizing QSC ("Şirkət") 16 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və daimi yerləşmişdir. Şirkət səhm ilə məhdudlaşan qapalı səhmdar cəmiyyət kimi Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılmışdır. Şirkət ilkin olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyində 1701045991 qeydiyyat nümrəsi ilə 15 oktyabr 2009-cu il tarixində qeydiyyatdan keçmişdir. Şirkət, 28 mart 2014-cü ildə nizamnamə kapitalında dəyişiklik olduğundan Azərbaycan Respublikası Vergilər Nazirliyində yenidən qeydiyyatdan keçmişdir. Şirkət Azərbaycan Respublikası, Bakı (AZ 1065) Tbilisi prospekti 49B ünvanında yerləşir. Cari il ərzində şirkətin adı "MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti" -dən "MCB Bank olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti" olaraq dəyişdirilmişdir.

Şirkətin əsas biznes fəaliyyəti Azərbaycan Respublikasında maliyyə lizinqi əməliyyatlarını həyata keçirməkdən ibarətdir. Şirkət müxtəlif sənaye avadanlıqlarını, tibbdə istifadə olunan avadanlıqları, ictimai nəqliyyatı və infrastruktur layihələr və digər işgəzər məqsədlər üçün lazım olan əmlakı lizinqə verir. Bundan başqa, Şirkət maşınları, yük maşınlarını və dəmiryol vaqonlarını lizinqə verir. Bundan əlavə, Şirkət daşınmaz əmlakların maliyyə lizinqi üzrə də fəaliyyət göstərir.

Şirkət, Pakistanda Fond birjasında qeydiyyatdan alınmış ictimai şirkət olan MCB Bank Limited-in ("Ana Şirkət") törəmə şirkətidir.

2 BMHS-ə uyğunluq bəyanatı

Maliyyə hesabatı Beynəlxalq Məhsabat Uzotu Standartları Şurası (BMUSŞ) tərəfindən təqdim edilmiş, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun olaraq hazırlanmışdır. Bundan əlavə, bu maliyyə hesabatlarının hazırlanmasında tətbiq olunan uzot siyasəti, 3.1 qeydində izah edildiyi kimi, 16 №-li "İcarələr" ilə əlaqəli uzot siyasətindəki dəyişikliklər istisna olmaqla, 31 dekabr 2018-ci il tarixində başa çatmış il üçün illik maliyyə hesabatlarında tətbiq olunan qaydalara uyğundur.

3 Standartlar, şərhlər və mövcud standartlara düzəlişlər

3.1 2019-ci ildə ildə qüvvədə olan standartlar, şərhlər və mövcud standartlara düzəlişlər

Müvafiq yeni standartlardan sonra, IASB tərəfindən 1 yanvar 2019-cu il tarixində və ya bu tarixdən sonra başlayan məhsabat dövrü üçün qüvvədə olan və Şirkət tərəfindən qəbul edilmiş mövcud standartlara düzəlişlər və dəyişikliklər edilmişdir:

- IFRIC 23 Mənfəət vergisi ilə bağlı qeyri-müəyyənlik
- MHBS 9 Mənfə kompensasiya ilə əvvəlcədən ödəmə xəsusyyətləri (MHBS 9-a düzəlişlər)
- BMUS 28 Birləşdirilmiş və birgə müəssisələrdə uzunmüddətli maraqlar (28 №-li BMUS-a düzəlişlər)
- 2015-2017-ci illər üçün MHBS-a dair illik təkmilləşdirmələr (MHBS 3, MHBS 11, BMUS 12 və 23 №-li MUBS-a düzəliş dövrü)
- Plana düzəliş, geri çəkilmə və ya hesablaşma (19 №-li MUBS-a düzəlişlər)

Yuxarıdakı düzəlişlər bu maliyyə hesabatlarına ciddi təsir göstərmir, buna görə azıqlamalar verilməmişdir. Aşağıdakı düzəlişlər bu maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərir, buna görə ətraflı azıqlamalar aşağıda təsvir edilmişdir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

3 Standartlar, şərtlər və mövcud standartlara düzəlişlər (davamı)

3.1 2019-ci ildə qüvvədə olan standartlar, şərtlər və mövcud standartlara düzəlişlər (davamı)

MHBS 16 İcarələr

Standard nömrəsi	Başlıq	Effktiv olduğu tarix
MHBS 16	İcarələr	January 1, 2019

BMHS 16 'İcarələr' BMHS 17 'Lizing' 'i göz şərh ilə birlikdə əvəz edir (IFRIC 4' Razılaşmanın icarəyə daxil olub olmadığını müəyyənləşdirmək ', SIC 15' Əməliyyat icarəsi-təşviqat 'və SIC 27' Həquqi formanı əhatə edən əməliyyatlar subyektinin qiymətləndirilməsi '). Bu yeni standartın qəbul edilməsi, şirkətin aşağı dəyəri kimi müəyyənləşdirilmiş və ya 12 aydan az müddətə qalan icarə müddəti olanlar istisna olmaqla, bəzi köhnə əməliyyat icarələri ilə əlaqədar istifadə həququnu və əlaqəli icarə öhdəliyini tanımağına səbəb oldu.

Yeni standart, dəyişdirilmiş retrospektiv yanaşmadan istifadə edilməklə tətbiq edilmişdir, 16 №-li MHBS-lərin məcmu təsiri kapitalda cari dövr üçün büləşdərilməmiş mənfəətin azılış balansına düzəliş kimi tanınmışdır. Əvvəlki dövrlər bərpa edilməmişdir. İlk tətbiq olunduğu tarixdə bağlanmış müqavilələr üçün Şirkət, 17 №-li MUBS və BMHŞK 4-dən icarə anlayışını tətbiq etməyi seçdi və 16 №-li MHBS-i əvvəllər BMUS 17 və BMHŞK 4-ə əsasən icarə kimi müəyyən edilməmiş tənzimləmələrə tətbiq etməmişdir.

Şirkət, 1 yanvar 2019-cu il tarixinə qədər 16 №-li MUBS-in ilk tətbiq olunduğu tarixdə mövcud icarə icarəsi üçün istifadə həququ aktivinin üzlənməsinə ilk birbaşa xərcləri daxil etməməyi qərara almışdır. Kezid tarixində mövcud olan əvvəlcədən ödənilmiş və ya hesablanmış icarə ödənişləri üçün düzəliş edilmiş icarə öhdəliyinə bərabər məbləğdə istifadə həququ aktivlərini üzləmək üçün seçilmişdir.

İstifadəyə verilmiş aktivlər üçün ilk tətbiqetmə tarixində dəyərsizləşmə məğayinəsini aparmaq əvəzinə, Cəmiyyət 16 №-li MUBS-in ilk tətbiq tarixindən əvvəl icarələrin ağır olub-olmaması ilə bağlı tarixi qiymətləndirməsinə etibar etmişdir.

Keziddə, əvvəllər 12 aydan az müddətə qalan icarə müddəti ilə əməliyyat icarəsi kimi nəzərə alınan icarə və az dəyərli aktivlərin icarəsi üçün, istifadə həququ olan aktivləri tanımaqla üçün, lakin əmlak hesabını ödəmək üçün əlavə imtiyazlar tətbiq edilmişdir.

Əvvəllər maliyyə icarəsi kimi təsnif edilmiş icarələr üçün istifadə həququ olan aktiv və icarə öhdəliyini ilk tətbiq tarixində ilk tətbiq tarixindən dərhal əvvəl 17 №-li MUBS-a uyğun olaraq eyni miqdarda üzləyir.

16 №-li MHBS-ə kezid zamanı 16 №-li MHBS-da tanınan icarə öhdəliklərinə tətbiq olunan orta çəkili borc dərəcəsi 13% təşkil etmişdir.

Şirkət icarələrin müddətini uzatmaq və ləğv etmək variantlarını nəzərdən keçirərkən icarə müddətini müəyyənləşdirmək üçün laqeydlikdən faydalanmışdır.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

3 Standartlar, şərtlər və mövcud standartlara düzəlişlər (davamı)

3.1 2019-ci ildə qüvvədə olan standartlar, şərtlər və mövcud standartlara düzəlişlər (davamı)

Aşağıdakı 1 yanvar 2019-cu il tarixinə 17 №-li MUBS-dan 16 №-li MHBS-a uyğun olaraq maliyyə hesabatlarının sətir maddələrinin uyğunlaşdırılması:

	31 dekabr 2018-ci il tarixinə balans dəyəri	Yenidən təsnifləşdirmə	Yenidən qiymətləndirmə	MHBS 16 1 yanvar 2019- cu il tarixinə balans dəyəri
Aktivdən istifadə hüququ;	-	-	320,272	320,272
İcarə öhdəliyi	-	-	(320,272)	(320,272)
Cəmi	-	-	-	-

Aşağıda 31 dekabr 2018-ci il tarixli ümumi əməliyyat icarə öhdəliklərinin 2019-cu il 1 yanvar tarixində tanınan icarə öhdəlikləri ilə uzlaşdırılması göstərilir:

	BMHS 16 1 yanvar 2019-cu il tarixinə balans dəyəri
31 dekabr 2018-ci il tarixinə diskontlaşdırmadan əvvəl ümumi icarə öhdəlikləri	408,000
Artan borc dərəcəsindən istifadə etməklə diskontlaşdırma edilir	(87,728)
Əməliyyat üzrə icarə öhdəliyi	320,272
1 yanvar 2019-cu il tarixinə 16 №-li MHBS-a əsasən tanınan ümumi icarə öhdəliyi	320,272

3.2 Qüvvəyə hələ də minməmiş və Şirkət tərəfindən erkən qəbul edilməmiş standartlar, şərtlər və mövcud standartlara düzəlişlər

Bu maliyyə hesabatlarının təsdiq edildiyi tarixdə aşağıdakı yeni yeni standartlar, mövcud standartlara şərtlər və dəyişikliklər dərc edilmiş, lakin hələ qüvvəyə minməmiş və Şirkət tərəfindən əvvəllər qəbul edilməmişdir.

- 17 №-li MHBS Sığorta Məqavilələri
- Biznes tərfi (MHBS 3-ə dəyişikliklər)
- Materialın tərfi (1 №-li MUBS və 8 №-li MUBS-a dəyişikliklər)
- Maliyyə Hesabatlarının Konseptual Zərzivəsi

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

4 Əməliyyatlı uçot qaydalarının icmalı

4.1 Ümumi mülahizələr

Hazırkı maliyyə hesabatları hər nüv aktiv, öhdəlik, gəlir və xərc üzrə BMHS ilə müəyyən edilmiş qiymətləndirmə prinsiplərindən istifadə etməklə hazırlanmışdır. Qiymətləndirmə prinsipləri aşağıdakı uzot qaydalarında daha dolğun təsvir edilir. Bundan əlavə, maliyyə hesabatlarının hazırlanmasında tətbiq olunan uzot siyasəti, 3.1 qeydində izah edildiyi kimi, 16 №-li “İcarələr” ilə əlaqəli uzot siyasətindəki dəyişikliklər istisna olmaqla, 31 dekabr 2018-ci il tarixində başa çatmış il üçün illik maliyyə hesabatlarında tətbiq olunan qaydalara uyğundur.

4.2 Xarici valyuta qalıqlarının çevrilməsi

Əməliyyat və təqdimat valyutası

Hazırkı maliyyə hesabatları, əməliyyat və təqdimat valyutası olan Azərbaycan Manatı (AZN) ilə əks olunur.

Xarici valyuta ilə həyata keçirilən əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə əməliyyatlar əməliyyatların tarixlərində qüvvədə olan müvafiq valyuta məzənnələrini (spot məzənnəsi) tətbiq etməklə funksional valyutaya zəvrilir. Bu əməliyyatlar üzrə hesablamalardan və monetar maddələrin ilin sonuna olan məzənnə ilə təkrar qiymətləndirilməsindən yaranan məzənnə gəlirləri və zərərləri mənfəət və ya zərərdə tanınır. Ədalətli dəyərini müəyyən edildiyi tarixdə məzənnələrdən istifadə etməklə zəvrilən ədalətli dəyərlə üzləşmiş qeyri-monetar maddələrdən başqa qeyri-monetar maddələr ilin sonuna təkrar zəvrilir və ilkin maya dəyəri ilə qiymətləndirilir (əməliyyat tarixində məzənnələrdən istifadə etməklə çevrilir).

4.3 Əmlak və avadanlıq

Əsas vəsaitlər ilkin olaraq alış dəyərində, o cümlədən aktivlərin yerinə zətdırılmasına və onların Cəmiyyətin rəhbərliyinin nəzərdə tutduğu tərzdə əməliyyat güstərməsi üçün lazımı vəziyyətə gətirilməsinə aid bütün birbaşa xərclərdə tanınmışdır.

Bu aktivlər xərc modelindən istifadə edərək sonrakı köhnəlmə və dəyərsizləşmə zərərini çıxmaqla maya dəyərində üzləşir. Bütün işləyən əsas vəsaitlərin amortizasiyası, aşağıda göstərilən dərəcələrə uyğun olaraq və qalıqları nəzərə alıqdan sonra düz xətt metodu ilə amortizasiya olunan nəqliyyat vasitələri, kompüterlər və ofis avadanlığı və aktivdən istifadə hüququ istisna olmaqla, azalan qalıq metodundan istifadə edilir.

- | | |
|--------------------------------|-----|
| • Məbel, qurğular və digər | 10% |
| • Ofis və kompyuter avadanlığı | 20% |
| • Nəqliyyat vasitələri | 20% |
| • Digər əsas vəsaitlər | 20% |
| • Aktivdən istifadə hüququ | 25% |

Köhnəlmə aktivin alındığı və ya kapitalizasiya edildiyi aydan hesablanır, aktiv silindi halda isə hez bir köhnəlmə həmin aya hesablanmır.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.3 Əmlak və avadanlıq (davamı)

Qalıq dəyərinin əhəmiyyətli hesablamaları və faydalı istifadə müddətinin hesablamaları aktivin təkrar qiymətləndirilib-qiymətləndirilmədiyindən asılı olmayaraq tələb olunduğu kimi (lakin ən azından ildə bir dəfə) yenilənir.

Əsas vəsaitlərin silinməsindən yaranan mənfəət və ya zərər silinmədən əldə edilən mədaxillər arasında fərq kimi müəyyən edilir və aktivlərin balans dəyəri “digər gəlir/(xərc) –xalis” də mənfəət və ya zərərdə tanınır.

4.4 Qeyri-maliyyə aktivlərinin dəyərdən düşmə testi

Dəyərsizləşməni qiymətləndirmək məqsədləri üçün aktivlər əsasən müstəqil pul vəsaitlərinin hərəkətləri (pul vəsaitlərini yaradan vahidlər) olan ən aşağı səviyyələrdə qruplaşdırılır. Beləliklə, bəzi aktivlər dəyərsizləşmə üçün fərdi olaraq, bəziləri isə pul vəsaitlərini yaradan vahidlər səviyyəsində test edilir.

Bəzi fərdi aktivlər və ya pul vəsaitlərini yaradan vahidlər hadisələr və ya şəraitlərdə dəyişikliklər balans dəyərinin bərpa oluna bilmədiyinə işarə etdiyi halda dəyərsizləşmə üzrə test edilir.

Dəyərsizləşmə zərəri aktivin və ya pul vəsaitlərini yaradan vahidin balans dəyəri bərpa dəyərindən artıq məbləğ üzrə tanınır. Aktivin bərpa dəyəri onun satışı üzrə məsrəflər çıxılmaqla, ədalətli dəyəri və istifadə dəyərindən daha yüksək olan dəyəridir. İstifadə dəyərini müəyyən etmək üçün rəhbərlik hər pul vəsaitlərini yaradan vahiddən güzlənən gələcək pul vəsaitlərinin hərəkətini qiymətləndirir və həmin pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılmış dəyərini hesablamaq məqsədilə uyğun faiz dərəcəsini müəyyən edir.

Dəyərdən düşmə testinin prosedurları üçün istifadə edilmiş məlumatlar gələcək yenidənqurmaların və aktivin genişləndirilmələrinin təsirlərini çıxmaq üçün uyğunlaşdırılmış, cəmiyyətin son təsdiq edilmiş büdcə ilə birbaşa əlaqədardır. Hər bir pul vəsaitlərini yaradan vahid üçün diskont amilləri fərdi olaraq müəyyən edilir və bazar və aktivə xas risk amilləri kimi onların müənsib riskin səviyyələrini əks etdirir. Bəzi aktivlər əvvəllər tanınan dəyərsizləşmə zərərinin daha müvcud olmaması əlamətləri olduğu halda sonradan təkrar qiymətləndirilmişdir. Pul vəsaitlərini yaradan vahidlərin bərpa edilə bilən məbləği üzəngən balans dəyərindən artıq olduğu halda dəyərsizləşmə xərci bərpa edilir.

4.5 İcarədar tərəfindən qeyd edilən icarələr

İcarənin tanınması və ölçülməsi

İcarələr 16 №-li MHBS-a uyğun olaraq uzota alınır. Maliyyə icarəsi altında aktivlər icarəyə verildikdə minimum icarə ödənişlərinin cari dəyəri debitor borcu kimi tanınır.

İcarənin başlanması

İcarə başlanması icarə müqaviləsinin tarixi və ya əvvəlcədən ühdəliyi olduğu tarixidir. Bu tarixin məqsədləri üçün bir ühdəlik yazılı şəkildə, əməliyyatda iştirak edən tərəflər tərəfindən imzalanmalı və əməliyyatın əsas şərtlərini müəyyənləşdirməlidir.

İcarə müddətinin başlanması

İcarə müddətinin başlanması icarəçisinin icarəyə verilmiş aktivdən istifadə hüququnu həyata keçirməyə haqqı olan tarixdir. Bu icarənin ilkin tanınma tarixidir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.6 Maliyyə alətləri

İlkin qiymətləndirilmə və uçotdan silinmə

Maliyyə aktivləri və maliyyə ühdəlikləri Cəmiyyətin maliyyə alətinin müqavilə müddəaları üzrə tərəfə zəvrildiyi halda tanınır və ilkin olaraq ədalətli dəyər göstəgəl əməliyyat xərcləri ilə ülzğlğr. Maliyyə aktivləri maliyyə aktivini ilə bağlı pul vəsaitlərinin hərəkəti üzrə müqavilə hğquqlarının müddəti bitdikdə və ya maliyyə aktivini və bğtğn əhəmiyyətli risklər və faydalar ütgğldükdə uzotdan silinir. Maliyyə ühdəliyi ödənildiyini, dayandırıldığı, ləğv edildiyi ya da müddəti bitdiyini halda uzotdan silinir. Maliyyə aktivləri və maliyyə ühdəlikləri sonradan aşağıda təsvir edildiyi kimi ülzğlğr.

Təsnifat və qiymətləndirmə

Maliyyə aktivləri

İlkin tanınmada, maliyyə aktivini, amortizasiya edilmiş dəyərlə, ədalətli dəyərin digər hərtərəfli gəlirlə (FVOCI) və ədalətli dəyərin mənfəət və zərər ilə (FVTPL) qiymətləndirildiyi kimi təsnifləşdirilir. Maliyyə aktivini, həm də aşağıdakı şərtləri yerinə yetirirsə və FVTPL-də göstərilirsə, amortizasiya edilmiş dəyərlə ülzğlğr.

- aktivin məqsədi müqavilə əsasında pul vəsaitlərinin hərəkətini toplamaq üzgğn aktivləri saxlamağı nəzərdə tutan bir biznes modelində saxlanılır; və
- maliyyə aktivinin müqavilənin şərtləri müəyyən edilmiş tarixlərdə pul vəsaitlərinin hərəkətinə, əsas pul vəsaitlərinin üdənilməməsi və əsas məbləğ üzrə mənfəətin artmasına səbəb olur.

Borc aləti FVOCI-də yalnız aşağıdakı şərtlərə cavab verirsə və FVTPL-də göstərilirsə ülzğlğr:

- aktivin məqsədi həm müqaviləli pul vəsaitlərinin hərəkəti toplanması, həm də maliyyə aktivlərinin satışı ilə əldə edilən biznes modeli çərçivəsində keçirilir; və
- the maliyyə aktivinin müqavilənin şərtləri müəyyən edilmiş tarixlərdə pul vəsaitlərinin hərəkətinə, əsas pul vəsaitlərinin üdənilməmiş əsas məbləğinin ödənilməsinə səbəb olur.

Ticarət üzgğn tutulmayan kapital investisiyalarının ilkin tanınması zamanı Şirkət qətiyyətlə OCI-da ədalətli dəyərdə sonrakı dəyişiklikləri təqdim edə bilər. Bu sezki investisiya yatırımı əsasında aparılır.

Bğtğn digər maliyyə aktivləri FVTPL-də ölzğlmüş kimi təsnifləşdirilir.

Əlavə olaraq, ilkin tanınma zamanı şirkət, əgər əksinə, yaranan mühasibat uyğunsuzluğunu aradan qaldıran və ya əhəmiyyətli dərəcədə azaltdıqda, FVTPL-də olduğu kimi amortizasiya olunmuş dəyərdə və ya FVOCI-də ülzğlmək üzgğn tələb olunan tələblərə cavab verən bir maliyyə aktivini qətiyyətlə təyin edə bilər.

Biznes modelinin qiymətləndirilməsi:

Şirkət, aktivin portfel səviyyəsində saxlandığı bir biznes modelinin məqsədini qiymətləndirir, zğnki bu, biznesin idarə olunma gğsulunu əks etdirir və informasiya idarəetmə üzgğn təmin edilir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.6 Maliyyə alətləri (davamı)

Təsnifat və qiymətləndirmə (davamı)

Müqavilə üzrə pul vəsaitlərinin hərəkəti yalnız əsas və mənfəət ödənişləri olub-olmadığını qiymətləndirir:

Bu qiymətləndirmə məqsədilə "əsas" maliyyə aktivinin ilkin tanınmasında ədalətli dəyəri kimi müəyyən edilir. "Mənfəət" pul vəsaitinin vaxt dəyəri və müəyyən bir müddət ərzində istisna edilən əsas məbləğə və digər əsas maliyyə riskləri və məsrəfləri (məsələn, likvidlik riski və inzibati xərclər) ilə əlaqədar olan kredit riski üzün müəyyən edilir. Ayrıca olaraq mənfəət marjası da buna aiddir.

Müqavilə üzrə pul vəsaitlərinin hərəkəti yalnız əsas və mənfəət ödənişlərinin olub olmadığını qiymətləndirərkən, Şirkət müqavilənin şərtlərini nəzərdən keçirir. Bu, maliyyə aktivinin bu şərtlərə cavab verməyəcəyinə dair müqaviləli pul vəsaitlərinin hərəkətinin vaxtı və ya məbləğini dəyişdirə biləcək müqavilə şərtlərinin olub olmadığını qiymətləndirməkdən ibarətdir.

Yenidən təsnifat:

Maliyyə aktivləri maliyyə aktivlərini idarə etmək üçün üz biznes modelini dəyişdirdikdən sonra düvr ərzində istisna olmaqla, maliyyə aktivləri ilkin tanınmasından sonra yenidən təsnifləşdirilmir.

Tanınmanın dayandırılması:

FVOCI kimi təyin edilmiş səhmdar investisiya qiymətli kağızları ilə əlaqədar OCI-də tanınmış hər hansı bir məcmu mənfəət / zərər bu qiymətli kağızların tanınmasının dayandırılması üçün mənfəət və zərər hesabında tanınır.

Dəyərdən düşmə

Şirkət, güzlənən kredit itkiləri (ECL) üçün amortizasiya olunmuş dəyərdə olan maliyyə aktivləri üçün dəyərsizləşmə ehtiyatını tanıyır.

Şirkət, ilk 12 aylıq ECL ölçülməsinin başlanmasından sonra kredit riskinin əhəmiyyətli dərəcədə artmadığı maliyyə alətləri istisna olmaqla, ümür boyu ECL-ə bərabər olan məbləğdə dəyərsizləşmə ehtiyatını ölçür.

12 aylıq ECL, ECL-nin hesabat tarixindən 12 ay ərzində mümkün olan bir maliyyə aləti üçün hadisələrin baş verməməsi nəticəsində yaranmış hissəsidir.

ECL-nin ölçülməsi:

ECL, kredit itkiləri ehtimalı ağırlıqlı təxminlərdir. Bunlar aşağıdakı kimi ölçülür:

- hesabat tarixində dəyərsizləşməyən maliyyə aktivləri: bəzi pul vəsaitlərinin zəifliklərinin indiki dəyəri (yəni müqaviləyə uyğun olaraq müəssisəyə aid olan pul vəsaitlərinin hərəkəti və şirkətin əldə etməyi planlaşdırdığı pul vəsaitlərinin hərəkəti arasındakı fərq).
- hesabat tarixində kredit itkisinə məruz qalan maliyyə aktivləri: məcmu balans dəyəri və təxmin edilən gələcək pul vəsaitlərinin hərəkəti indiki dəyəri arasındakı fərq kimi;

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.6 Maliyyə alətləri (davamı)

Kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri:

Hər hesabat tarixində, FVOCI-də daşınan amortizasiya edilmiş dəyərdə və maliyyə aktivlərində əks etdirilən maliyyə aktivləri kredit itkisinə məruz qaldıqlarını qiymətləndirir. Maliyyə aktivinin təxmin edilən gələcək pul vəsaitlərinin hərəkətinə zərərli təsir göstərən bir və ya daha zox hadisə baş verdikdə maliyyə aktivini "kredit itkisinə məruz qalmışdır".

Silinmə:

FVOCI-də amortizasiya olunmuş dəyəri və borc qiymətli kağızları ilə uzota alınan aktivlər bərpa perspektivi olmadığı təqdirdə (qismən və ya tam olaraq) silinir. Bu, ümumiyyətlə, Şirkət müştərilərin bərpası üçün bəzi qanuni və düzəliş səylərini təkəndiyi vəziyyətdir. Bununla yanaşı, silinən maliyyə aktivləri şirkətin üdəməli məbləğləri geri qaytarma qaydalarına riayət etmək üçün hələ də icra fəaliyyətinə məruz qala bilər.

Maliyyə öhdəliklərinin təsnifatı və sonrakı qiymətləndirilməsi

Maliyyə öhdəlikləri ticarət və digər öhdəliklərdən ibarətdir. Maliyyə öhdəlikləri sonradan effektiv faiz metodunu istifadə edərək amortizasiya olunmuş dəyərlə ölçülür. Bəzi faizlə əlaqədar ödənişlər "maliyyə xərcləri" daxilindədir.

Maliyyə alətlərinin əvəzləşdirilməsi

Yalnız tanınan məbləği əvəzləşdirmək üçün qanuni qüvvəyə minmiş qarşılıqlı əvəzləşdirmə hüququ olduğu və xalis əsasla əvəzləşdirmək və ya eyni zamanda aktivini realizə etmək və öhdəliyi yerinə yetirmək niyyəti olduğu halda maliyyə aktivləri və öhdəlikləri əvəzləşdirilir və xalis məbləğ, edilmiş maliyyə vəziyyəti haqqında hesabatda göstərilir.

4.7 Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri məcmu pul məbləğlərinə asanlıqla zəvrilə bilən və dəyər dəyişikliyinə əhəmiyyətsiz dərəcədə məruz qalan maddələrdir. Maliyyə vəziyyəti haqqında hesabatdakı pul vəsaitləri və onların ekvivalentləri, pul vəsaitlərini (əgər varsa) və banklarda nağd puldan ibarətdir və effektiv faiz metodundan istifadə edərək amortizasiya edilmiş dəyərlə əks etdirilir. Əlavə olaraq, bank nağd pulların dəyərsizləşməsinə hesablamaq üçün 9 №-li BMHS ECL modelini tətbiq etmişdir. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məqsədləri üçün banklarla olan qalıqlar pul vəsaitlərinin ekvivalentləri hesab olunur.

4.8 Kapital, ehtiyatlar və dividend ödənişləri

Nizamnamə kapitalı verilmiş səhmlərin nominal dəyərini əks etdirir.

Dəyişməmiş mənfəət / yığılmış zərər bəzi cari və keçmiş illərdəki mənfəət və zərərləri əhatə edir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.9 İşçilərin mükafatlandırılması

Xərclər və əlaqədar ödənişlər

Azərbaycan Respublikasında dövlət pensiya və sosial sığorta fondlarına daxil olan, əmək haqqı, ödənişli illik məzuniyyət və xəstəlik məzuniyyəti, bonuslar və qeyri-monetar məkafatlar Şirkətin əməkdaşları tərəfindən göstərilən xidmətlərin göstərildiyi il üzrə hesablanır.

Xidmətin sonunda mükafatlandırılma

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Cəmiyyət üzgəni ayırmaları ilə yanaşı olaraq işçilərin əmək haqqından pensiya ayırmaları məbləğlərini tutmaqla dövlət pensiya fonduna ödəniş edir. Pensiyaya xıxdıqda bğtəni pensiya üdənişləri dövlət pensiya fondu tərəfindən edilir.

4.10 Ehtiyatlar və şərti öhdəliklər

Ehtiyatlar cari ühdəliklərin keçmiş hadisə səbəbindən Cəmiyyətdən iqtisadi mənbələrin məxaricinə gətirəcəyi və məbləğlərin etibarlı şəkildə hesablanma bildiyi halda tanınır. Məxaricin müddəti və məbləği hələ də qeyri-məğyyəni ola bilər. Cari ühdəlik keçmiş hadisələrin (misal gğzəni, hğquqi məbahisələr və ya yğklənmiş məqavilələr) səbəb olduğu hüquqi və konstruktiv öhdəliklərdən yarana bilər.

Ehtiyatlar hesabat tarixində mövcud olan ən etibarlı sğbuta, o cğmlədən, cari ühdəliklə bağlı risklərə və qeyri-müəyyənliliklərə əsaslanan cari ühdəliyi yerinə yetirmək gğzəni tələb olunan hesablanmış məsrəf ilə qiymətləndirilir. Oxşar ühdəliklərin olduğu halda ühdəliyin ödənilməsində məxaricin tələb olunacağı ehtimalı bğtəni ühdəliklər sinfi nəzərə alınmaqla məğyyəni edilir. Ehtiyatlar onların diskontlaşdırılmış dəyərinə qədər diskont edilir. Burada pulların vaxt dəyəri əhəmiyyətlidir.

Cəmiyyətin gğzəncəni tərəfdən faktiki olaraq toplaya biləcəyi ühdəliklə bağlı hər hansı ödəniş ayrıca aktiv kimi tanınır. Lakin bu aktiv əlaqəli ehtiyatın məbləğindən artıq olmamalıdır. Bğtəni ehtiyatlar hər hesabat tarixində təhlil edilir və cari ən yaxşı hesablanmış qiyməti əks etdirmək gğzəni uyğunlaşdırılır.

Cari ühdəliklərin nəticəsində iqtisadi mənbələrin məğmkğni məxarici məğmkğni olmaması və ya zox zəif olması ehtimal edildiyi hallarda müəssisələrin birləşməsi zamanı gğman olunma halı istisna olaraq ühdəlik tanınır.

4.11 Gəlirin tanınması

Gəlirin məbləği etibarlı şəkildə ülgğlə bildiyi, toplanma məğmkğni olduğu, zəkilmiş və ya çəkiləcək xərclər etibarlı şəkildə ülgğldğyğ və Şirkətin hər bir məxtəlif fəaliyyəti gğzəni meyar təmin edildiyi halda gəlir tanınır. Bu fəaliyyətə xas tanınma meyarı aşağıda təsvir edilib.

İcarə lizinqlərindən gəlir

Maliyyələşdirmə gğsulu lizinq maliyyələşməsindən gəlirlərin uzotunda istifadə olunur. Bu gğsula uyğun olaraq, əldə edilməmiş icarə gəliri (icarə haqqının və təxirə salınmış qalıq dəyərinin icarəyə verilmiş aktivlərin dəyərindən artıq olması) təxirə salınır və icarə müddətində gəlir kimigütğrğğğ, belə ki, icarədə gğstəni xalis investisiyaların qaytarılması. Lizinq məqavilələrinin ləğv edilməsi gğzəni gəlirlər / zərərlər, bu həyata keçirildikdə gəlir kimi tanınır.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

4 Əməliyyatlı uçot qaydalarının icmalı (davamı)

4.12 Maliyyə xərcləri

Müəyyən ediləcək aktivin alınması, qurulması və ya istehsalına aid olmayan maliyyə xərcləri, effektiv faiz metodundan istifadə edərək "faiz xərcləri" kimi məcmu gəlir hesabatında tanınır. Valyuta gəliri və zərərləri xarici valyuta hərəkətlərinin xalis mənfəət və ya xalis zərər müvqeyində olub-olmamasına əsasən xalis əsasda hesablanır.

4.13 Əməliyyat xərcləri

Əməliyyat xərcləri xidmətdən istifadə etdikdən sonra və ya onların başlanğıc tarixində mənfəət və ya zərərdə tanınır.

4.14 Vergilərin tutulması

Mənfəət vergisi xərci cari və təxirə salınmış vergi xərcini/gəlirini əks etdirir.

Cari vergi xərci

Cari vergi xərci il ərzində vergi tutulan mənfəətə əsaslanır. Vergi tutulan mənfəət məcmu gəlir haqqında hesabatda göstərilmiş xalis mənfəətdən fərqlənir, çünki o, digər illərdə vergi tutulan və ya xızılan gəlir və ya xərc maddələrini və sonradan hez zaman vergi tutulmayan və ya xızılmayan maddələri istisna edir. Qrupun cari vergi xərci hesabat düvrə ərzində Azərbaycan Respublikasında qəbul edilmiş və ya faktiki olaraq qəbul edilmiş vergi dərəcələrini istifadə etməklə hesablanır.

Təxirə salınmış vergi

Təxirə salınmış vergi maliyyə hesabatlarında aktivlərin və ühdəliklərin balans dəyərləri və vergi tutulan mənfəətin hesablanmasında istifadə edilən müvafiq vergi əsasları arasındakı fərq ərzində ödənilməsi və ya bərpa edilməsi güzlənələn vergidir və ühdəliklərin uzotu metodundan istifadə etməklə uzota alınır. Təxirə salınmış vergi ühdəlikləri adətən vergi tutula bilən bəğtən müvəqqəti fərqlər ərzində tanınır və təxirə salınmış aktivlər xızıla bilən müvəqqəti fərqlərin istifadə oluna bilməsinə dair vergiyə cəlb edilən mənfəətin əldə edilməsi ehtimalının müvcud olacağı zaman hesablanır. Müvəqqəti fərq nə vergi mənfəətinə, nə də uzot mənfəətinə təsir göstərməyən əməliyyatda digər aktiv və ühdəliklərin ilkin tanınmasından yarandığı halda belə aktivlər və ühdəliklər tanınmır.

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər hesabat tarixində təhlil edilir və aktivin bəğtəv və ya qismən bərpa olunacağına imkan verməsi əğğən müvcud olacaq kifayət qədər vergi tutulan mənfəətlərin artıq mümkün olmadığı halda azaldılır.

Təxirə salınmış vergi öhdəliyi tətbiq edilməsi üdənilməsi və ya aktivin realizə olduğu düvrədə güzlənələn vergi dərəcələri ilə hesablanır. Təxirə salınmış vergi məcmu gəlir haqqında hesabatda aid edilmişdir. Burada verginin birbaşa kapitala aid edilən maddələr ilə bəğlı olması istisna halıdır, çünki təxirə salınmış vergi də kapitala aiddir.

Təxirə salınmış vergi aktivləri və təxirə salınmış vergi öhdəlikləri aşağıdakı şərt olduğu halda əvəzləşdirilir və maliyyə vəziyyəti haqqında hesabatda xalis şəkildə göstərilir:

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.14 Vergilərin tutulması (davamı)

Təxirə salınmış vergi (davamı)

- Şirkətin cari gəlir vergisi aktivlərini və cari gəlir vergi öhdəlikləri əvəzləşdirmək üçün qanuni qəvvəyə minmiş qarşılıqlı əvəzləşdirmə hüququ var;
- Gəlir vergilərinə aid təxirə salınmış vergi aktivləri və təxirə salınmış vergi öhdəlikləri üçün eyni vergi tutulan məəssisəsi üçün eyni vergi orqanı tərəfindən vergi çıxılır.

Həmçinin, Azərbaycan Respublikasının Şirkətin fəaliyyəti üçün qiymətləndirilən digər məxtəlif vergiləri müvcuddur. Bu vergilər məcmu gəlir haqqında hesabatda əməliyyat xərclərinin komponenti kimi daxil edilib.

4.15 Uçot siyasətlərinin tətbiqində rəhbərliyin əhəmiyyətli mühakiməsi

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aktivlərin, öhdəliklərin, gəlir və xərclərin tanınması və qiymətləndirilməsinə dair bir sıra məhkəmələr, hesablamalar və fərziyyələri həyata keçirir. Real nəticələr bu qiymətləndirmələrdən fərqli ola bilər.

Şirkətin uçot siyasətlərinin tətbiqində maliyyə hesabatların üzərində ən məhəmə təsirə malik olan rəhbərliyin əhəmiyyətli məhkəmələri aşağıda göstərilir.

Maliyyə lizinqi üzrə xalis investisiyada ehtiyatlar

ECL hesablamasında istifadə edilən giriş, fərziyyə və üsullar - BMHS-9 Metodologiya

Təsinin qiymətləndirilməsini müəyyən edərkən, şirkət tərəfindən nəzərdən keçirildiyi kimi, ən əhəmiyyətli təsiri olan və yüksək səviyyəli qərar tələb edən MHBS 9-da əsas anlayışlar aşağıdakılardır:

Kredit riskinin əhəmiyyətli artımının qiymətləndirilməsi:

Kredit riskin əhəmiyyətli artımının nisbi əsasda qiymətləndirilməsi aparılır. Bir maliyyə aktivini üçün kredit riskinin başlanmasından sonra əhəmiyyətli dərəcədə artdığını qiymətləndirmək üçün, Şirkət, maliyyə aktivinin güzlənən ömrü boyunca hesabat tarixində baş verən səhv riskini məqayisədə, baş vermədikdə default riskinin riskini məqayisə edərək, əsas risk göstəriciləri Şirkətin müvcud risk idarəetmə proseslərində istifadə olunur.

Aşağıdakı göstəricilərə əsasən hər bir fərdi məruzə üçün kredit riskində əhəmiyyətli artımların qiymətləndirilməsi ən azı üç ayda bir dəfə həyata keçiriləcəkdir. Aşağıdakı faktorlardan hər hansı birinin kredit riskində əhəmiyyətli bir artımın meydana gəldiyini ifadə edərsə, alət Mərhələ 1-dən Mərhələ 2-ə küçürülür:

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.15 Uçot siyasətlərinin tətbiqində rəhbərliyin əhəmiyyətli mühakiməsi (davamı)

1. İlkin tanınma ilə müqayisədə kredit riskində əhəmiyyətli artımlar gəzən limit qoyulur.
2. Əhəmiyyətli dərəcədə artmış müvqeləri yaxşılaşdırmaq gəzən mərhələlərin nəticələrini qiymətləndirmək və zərurət yarandıqda dğzəlişlər etmək üçün əlavə keyfiyyətli rəylər aparılır.

Mərhələ 2 və Mərhələ 3 arasındakı hərəkətlər, maliyyə aktivlərinin olduğu kimi kreditlərin dəyərsizləşməsinə əsaslanan hesabat tarixidir. 9 №-li MHBS-na uyğun olaraq kredit dəyərsizləşməsinin

müəyyən edilməsi, 39 №-li MUBS-a uyğun olaraq dəyərsizləşmə obyektiv sğbutlar gəzən maliyyə aktivlərinin fərdi qiymətləndirilməsinə oxşardır.

Makroiqtisadi amillər, Gələcək yönümlü informasiyalar (FLI) və müxtəlif senarilər:

Hər bir mərhələ gəzən güzlənilən kredit itkilərinin ülzğlməsi və kredit riskində əhəmiyyətli artımların qiymətləndirilməsi keçmiş hadisələr və müvcud şəraitlər haqqında məlumatları, eləcə də gələcək hadisələrin və iqtisadi şəraitin məqbul və dəstəklənən proqnozlarını nəzərdən keçirməlidir. İrəli gürünən məlumatların qiymətləndirilməsi və tətbiqi mğhğm mğhakimə tələb edir.

Mərhələ 1 və Mərhələ 2 kredit itkiləri ehtimallarını qiymətləndirmək üçğn istifadə edilən PD, Defolt İtkisi (LGD) və Pozlaşdırma Default (EAD) girişləri tarixi tendensiyalara və makroiqtisadi dəyişənlərə (ya da makroiqtisadi dəyişənlərdəki dəyişikliklərə) əsasən mğvafiq portfəldə kredit itkiləri modelləşdirilir. Rəhbərliyin bğnüvrəsi makroiqtisadi faktorları portfelin müvcud vəziyyəti ilə ən yaxşı idarəetmə təxmin və məlumatlarına əsaslanaraq uyğunlaşdırmaq gəzən də istifadə olunur.

Mərhələ1 və Mərhələ 2-də güzlənilən kredit itkilərinin qiymətləndirilməsi minimum gğz makroiqtisadi göstəriciləri nəzərdən keçirən diskontlaşdırılmış ehtimalı ağırlıqlı təxmindir.

Güzlənilən kredit itkilərinin ülzğlməsində istifadə edilən standart təsvir və mərhələlər arasındakı hərəkətin müəyyənəşdirilməsi gəzən qiymətləndirmə daxili kredit riskin idarə olunması məqsədləri gəzən istifadə edilən defolt mğəyyən edilməsinə uyğun gəlir. 9 sayılı BMHS-də gecikmə 90 gğndən artıq olduqda, yeni mğhakimə baş verdiyini iddia edən fərziyyə ehtimalını ehtiva edir. İdarəetmə həminin BMHS-nin 9 standartını qəbul etmişdir və öhdəliklərin göstəricisi kimi 90 gğn keçmiş öhdəliklərdən istifadə etmişdir.

İdarəetmə:

Müvcud risklərin idarə edilməsi çərvivəsinə əlavə olaraq, Şirkət BMHS 9 dəyərsizləşmə prosesinə nəzarət etmək gəzən daxili komitə yaratmışdır. Komitə Maliyyə, Risklərin İdarə Edilməsi və İqtisadiyyat sahəsində yüksək səviyyəli nğmayəndələrdən ibarətdir və güzlənilən kredit itkiləri təxminlərimizdə istifadə olunan əsas giriş və fərziyyələrin nəzərdən keçirilməsi və təsdiqlənməsi gəzən məsuliyyət daşıyır. Həminin gğmumi ehtiyat nəticələrinin maliyyə hesabatlarına daxil edilməsinin uyğunluğunu qiymətləndirir

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.16 Hesablamanın qeyri-müəyyənliyi

Aktivlərin, ühdəliklərin, gəlirin və xərclərin tanınması və qiymətləndirilməsi üzrə ən əhəmiyyətli təsiri olan hesablamalar və fərziyyələr haqqında məlumat aşağıda göstərilib. Faktiki nəticələr əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Qeyri-maddi aktivlərinin dəyərsizləşməsi

Dəyərsizləşmə zərəri aktivin və ya pul vəsaitlərini yaradan vahidin balans dəyərinin bərpa edilə bilən məbləğdən artıq olduğu məbləğdə tanınır. Bərpa edilə bilən məbləği müəyyən etmək üçün rəhbərlik hər bir pul vəsaitlərini yaradan vahiddən pul vəsaitlərinin güzlənən gələcək hərəkətini qiymətləndirir və həmin pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılmış dəyəri hesablamaq məqsədilə müəssisə faiz dərəcəsini müəyyən edir. Pul vəsaitlərinin güzlənən gələcək hərəkətinin qiymətləndirilməsi prosesində rəhbərlik gələcək əməliyyat nəticələri haqqında fərziyyələrini edir. Bu fərziyyələr gələcək hadisələrə və hallara aiddir. Faktiki nəticələr dəyişə bilər və nüvbəti maliyyə ili ərzində Şirkətin aktivlərində əhəmiyyətli düzəlişlərə səbəb ola bilər. Bir zox hallarda tətbiq olunan diskont dərəcəsinin müəyyən edilməsinə bazar riskinə və aktivə xas risk amillərinə müvafiq düzəlişlərin qiymətləndirilməsi daxildir.

Ehtiyatlar

Ehtiyatlar müəyyən əməliyyatlarla bağlı əldə olan məlumatlardan rəhbərliyin hesablamaları əsasında müəyyənləşdirilir. Şirkətin qeydə alınmış xalis gəlirini şişirməmək və ühdəliklərini aşağı qiymətləndirməmək üçün təminatların hesablanması zamanı ehtiyatla iş gürlü.

Dəyərdən düşən aktivlərin yararlılıq müddəti

Rəhbərlik dəyərdən düşən aktivlərin Şirkətə nəzərdə tutulan faydası əsasında hər hesabat dövründə dəyərdən düşən aktivlərin yararlılıq müddətini nəzərdən keçirir. Aktivlərin balans dəyəri 5-ci qeyddə təhlil edilir. Lakin real nəticələr xüsusilə kompüter və ofis avadanlığı ilə əlaqədar texniki köhnəlmə səbəbindən fərqlənə bilər.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

5 Əsas vəsaitlər

	Ofis və komputer avadanlıqları	Nəqliyat vasitələri	Mebel və avadanlıqlar	Digər əsas vəsaitlər	Aktivdən istifadə hüququ	Cəmi
2019	AZN	AZN	AZN	AZN		AZN
Ümumi balans dəyəri						
1 yanvara olan qalıq,	59,555	82,614	73,680	32,881	-	248,730
Aktivdən istifadə hüququnun tanınması	-	-	-	-	320,272	320,272
Əlavələr	595	-	-	-	-	595
Xaric etmələr/silinmə	(944)	-	-	-	-	(944)
31 dekabra olan qalıq,	59,206	82,614	73,680	32,881	320,272	568,653
Yığılmış köhnəlmə						
1 yanvara olan qalıq,	48,964	79,762	44,068	27,986	-	200,780
İl ərzində xərc (Qeyd 16)	3,322	2,852	2,961	979	80,068	90,182
Xaric etmələr/silinmə	(944)	-	-	-	-	(944)
31 dekabra olan qalıq	51,342	82,614	47,029	28,965	80,068	290,018
31 dekabr 2018-ci il tarixinə xalis qalıq dəyəri	7,864	-	26,651	3,916	240,204	278,635

Şirkət 16 №-li MHBS 'İcarəyə' uyğun olaraq ofis binasını istifadə hüququ olan bir aktiv kimi qeyd etmişdir. Daha ətraflı məlumat 3.1 qeydinə baxın.

Rəhbərliyin fikrincə, 31 dekabr 2019-ci il tarixinə Şirkətin əsas vəsaitlərində dəyərsizləşmə olmamışdır (2018: sıfır).

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

5 Əsas vəsaitlər (davamı)

	Ofis və komputer avadanlıqları	Nəqliyat vasitələri	Mebel və avadanlıqlar	Digər əsas vəsaitlər	Aktivdən istifadə hüququ	Cəmi
2018	AZN	AZN	AZN	AZN	AZN	AZN
Ümumi balans dəyəri						
1 yanvara olan qalıq,	53,467	82,614	73,680	32,881	-	242,642
Əlavələr	9,528	-	-	-	-	9,528
Xaric etmələr/silinmə	(3,440)	-	-	-	-	(3,440)
31 dekabra olan qalıq,	59,555	82,614	73,680	32,881	-	248,730
Yığılmış köhnəlmə						
1 yanvara olan qalıq,	49,726	71,202	40,779	26,760	-	188,467
İl ərzə xərc (Qeyd 16)	2,678	8,560	3,289	1,226	-	15,753
Xaric etmələr/silinmə	(3,440)	-	-	-	-	(3,440)
31 dekabra olan qalıq	48,964	79,762	44,068	27,986	-	200,780
31 dekabr 2018-ci il tarixinə xalis qalıq dəyəri	10,591	2,852	29,612	4,895	-	47,950

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

6 Maliyyə lizinə qoyulan xalis investisiya

	2019	2018
	AZN	AZN
Maliyyə lizinə qoyulan xalis investisiya	9,770,113	8,421,900
Zıxılır: Maliyyə lizinə qoyulan xalis investisiyanın dəyərsizləşməsinə görə ehtiyat	(40,915)	(151,275)
Maliyyə lizinə qoyulan xalis investisiyalar, dəyərsizləşmə zərərləri	9,729,198	8,270,625

Aşağıdakı cədvəldə BMHS 9 - Maliyyə alətləri standartının qəbul edilməsinin nəticəsi olaraq maliyyə lizinə qoyulan xalis investisiya üzrə dəyərsizləşmə ehtiyatı üzrə yaranan itkinin azılış və bağlanış balanslarının ümumi göstərilir.

	2019	2018
	AZN	AZN
1 yanvara olan qalıq,	151,275	41,182
Əlavə edilən: BMHS 9 -a görə düzəlişlərin azılış balansı	-	156,314
(Geri bərpa) / İl üzrə ödəniş (15-ci qeyd)	(110,360)	(46,221)
31 dekabrda olan qalıq	40,915	151,275

	2019	2018
	AZN	AZN
Cari hissə	4,724,231	4,032,978
Uzunmüddətli hissə	5,004,967	4,237,647
Cəmi	9,729,198	8,270,625

	2019			
	AZN			
	Bir ildən gec olmayaraq	Bir ildən çox beş ildən az olmayaraq	Beş ildən çox olaraq	Cəmi
İcarə alacaqları	6,225,733	5,792,920	-	12,018,653
Minimum icarə ödənişləri	6,225,733	5,792,920	-	12,018,653
Gələcək dövrlər üçün maliyyə xərcləri	(1,460,587)	(787,953)	-	(2,248,540)
Zıxılır: Maliyyə lizinə qoyulan xalis investisiyanın dəyərsizləşməsinə görə ehtiyat	(40,915)	-	-	(40,915)
Minimum icarə haqqının bugünkü dəyəri	4,724,231	5,004,967	-	9,729,198

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

6 Maliyyə lizinə qoyulan xalis investisiya (davamı)				
2018				
AZN				
	Bir ildən gec olmayaraq	Bir ildən zox beş ildən az olmayaraq	Beş ildən zox olaraq	Cəmi
İcarə alacaqları	5,517,285	4,889,140	-	10,406,425
Minimum icarə ödənişləri	5,517,285	4,889,140	-	10,406,425
Gələcək dövrlər üçün maliyyə xərcləri	(1,333,032)	(651,493)	-	(1,984,525)
Zıxılır: Maliyyə lizinə qoyulan xalis investisiyanın dəyərsizləşməsinə görə	(151,275)	-	-	(151,275)
Minimum icarə haqqının bugünkü dəyəri	4,032,978	4,237,647	-	8,270,625

7 Əlaqəli tərəflər

Şirkət normal iş şəraitində BMHS-dakı əlaqəli şəxsin tərifinə daxil olan digər məqəssislərlə iş aparır. Bu əməliyyatlar normal iş dövründə aparılır və hər iki tərəfin razılaşdığı məbləğ olmaqla məqəssislərlə məbləğləri ilə üzləşir. Şirkətin əlaqəli tərəflərinə əsas idarə heyəti, Ana Şirkət və aşağıda təsvir olunduğu kimi ümumi nəzarət altında olan təşkilatlar daxildir.

Əlaqəli tərəfə verilən borc

	2019	2018
	AZN	AZN
Əlaqəli tərəfə verilən borc	73,353	-
Uzunmüddətli	62,427	-
Cari	10,926	-
Cəmi	73,353	-

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

7 Əlaqəli tərəflər (davamı)

27 aprel 2019-cu il tarixində Şirkət, şirkətin baş icraçı direktoruna illik 11% faiz dərəcəsi ilə 80,000 AZN məbləğində kredit vermişdir. Faiz aylıq ödənilir. Əsas məbləğin qaytarılması son ödəmə tarixi 27 Mart 2025-ci il olaraq 27 May 2019-cu ildən aylıq 1,538 manat aylıq üdəmə ilə başlanmışdır.

Əlaqə tərəflər ilə qalıqlar

Xüsusiyyəti	Əlaqəsi	2019	2018
		AZN	AZN
Pul vəsaitləri və onların ekvivalentləri	Törəmə müəssisə	19,084	22,113
İşçiyə verilən borc	İdarə heyəti	73,353	-
Hesablanmış faiz daxil olmaqla borc vəsaiti	Törəmə müəssisə	4,545,480	4,552,145

İl ərzində daxil olan tərəf əməliyyatları və ilin sonundakı qalıqlar haqqında məlumat aşağıda verilmişdir:

Əlaqə tərəflər ilə əməliyyatlar

Xüsusiyyəti	Xüsusiyyəti	Əlaqəsi	2018
		AZN	AZN
Qısa müddətli işçi faydaları	İdarə heyəti	281,913	212,760
Maliyyə lizinqi gəzrə faiz gəlirləri	İdarə heyəti	-	1,487
İşçilərin avans gəzrə faiz gəlirləri	İdarə heyəti	6,248	312
Borclar gəzrə faiz xərcləri	Törəmə müəssisə	400,382	385,856

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

8 Maliyyə aktivlərinin və öhdəliklərinin kateqoriyaları

Maliyyə vəziyyəti haqqında hesabatda təqdim edilmiş balans dəyərləri maliyyə aktivləri və maliyyə öhdəliklərinin aşağıdakı kateqoriyalarına aiddir:

	Qeyd	2019	2018
		AZN	AZN
Maliyyə aktivləri			
Amortizasiya edilmiş dəyərlə ölçülmüş maliyyə aktivləri:			
Cari aktivlər:			
Maliyyə lizinə qoyulan xalis investisiya	6	5,004,967	4,237,647
Əlaqəli tərəfə verilən borc	7	62,427	-
Uzunmüddətli aktivlər:			
Maliyyə lizinə qoyulan xalis investisiya	6	4,724,231	4,032,978
Əlaqəli tərəfə verilən borc	7	10,926	
Digər debitor borcları	9	125,723	71,129
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	10	65,093	28,928
		9,993,367	8,370,682
Maliyyə öhdəlikləri			
Amortizasiya edilmiş dəyərlə ölçülmüş maliyyə öhdəlikləri:			
Uzunmüddətli öhdəliklər:			
Borc vəsaitləri	12	4,896,392	1,591,392
İcarə öhdəliyi	13	180,727	-
Cari öhdəliklər:			
Borc vəsaitləri	12	903,351	3,400,000
İcarə öhdəliyi	13	74,277	-
Digər cari öhdəliklər	14	183,896	111,413
		6,238,643	5,102,805

Maliyyə alətlərinin hər kateqoriyası üzrə uzot siyasətlərinin təsviri üzgən qeyd 4.6-ya baxın.Şirkətin maliyyə aləti ilə bağı riskinin, o cəmlədən riskin idarə edilməsi məqsədləri və siyasətlərinin təsviri qeyd 20-də verilib. Ədalətli dəyərlərə aid məlumat qeyd 21-də təqdim edilib.

9 Avanslar, qabaqcadan ödənişlər və digər debitor borclar

	2019	2018
	AZN	AZN
Maliyyə aktivləri		
Hesablanmış faiz	68,723	71,129
Digər debitor borcları	57,000	-
	125,723	71,129
Qeyri-maliyyə aktivləri		
Qabaqcadan üdənilmiş xərclər	13,172	13,747
	138,895	84,876

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

10 Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri

	2019	2018
	AZN	AZN
Banklarda yerli valyutada olan cari hesablar	46,120	7,143
Banklarda xarici valyutada olan cari hesablar	19,102	22,131
Depozit hesabları*	58	57
	65,280	29,331
Zıxılır: qısaməddətli zərər gəzən ehtiyat (Güzlənilən kredit itkisi)	(187)	(403)
	65,093	28,928

*Bu deposit hesabları illik faiz dərəcəsi 6% (2018: 6%) olan banklarla saxlanılır.

Aşağıdakı cədvəldə BMHS 9 - Maliyyə alətləri standartının qəbul edilməsinin nəticəsi olaraq dəyərsizləşmə ehtiyatı gəzə yaranan itkinin azılış və bağlanmış balanslarının gəzləşməsi göstərilir. Qeyd 4.6.1-ə və 4.16.1-ə baxın.

	2019	2018
	AZN	AZN
1 yanvara olan qalıq,	403	-
Əlavə edilən: BMHS 9 -a gürə düzəlişlərin azılış balansı	-	48,233
İl gəzə dəyərsizləşmə zərərinin bərpası (qeyd 17)	(216)	(47,830)
31 dekabra olan qalıq	187	403

	2019	2018
	AZN	AZN
Banklarda yerli valyutada olan cari hesablar	46,120	7,143
Banklarda xarici valyutada olan cari hesablar	19,102	22,131
Depozit hesabları	58	57
	65,280	29,331

11 Nizamnamə kapitalı

31 dekabr 2019-ci il tarixinə şirkətin səlahiyyətli, buraxılmış və tam ödənilmiş nizamnamə kapitalı 4,283,675 AZN təşkil etmişdir və adi səhmi 1 AZN olan 4,283,675 səhmdən ibarətdir (31 dekabr 2018: 4,283,675 AZN təşkil etmişdir ki, 4,283,675 ədəd səhmdən ibarətdir).

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

11 Nizamnamə kapitalı (davamı)

Şirkətin buraxılmış nizamnamə kapitalı aşağıdakı səhmdarlar tərəfindən saxlanılır:

	2019	2018	2019	2018
	%	%	AZN	AZN
MCB Bank Limited (Pakistan)	99.94	99.94	4,281,105	4,281,105
Mr. Ramal Cəfərov (Fiziki şəxs)	0.06	0.06	2,570	2,570
	100.00	100.00	4,283,675	4,283,675

12 Borc vəsaitləri

Borc vəsaitlərinə aşağıdakı maliyyə öhdəlikləri daxildir:

Amortizasiya edilmiş dəyərdə ölçülmüş maliyyə öhdəlikləri	2019	2018
	AZN	AZN
Törəmə müəssisə	4,491,392	4,491,392
Yerli təşkilat	500,000	500,000
Yerli banklar	808,351	-
Cəmi	5,799,743	4,991,392
Cari borc	4,896,392	3,400,000
Uzunmüddətli borc	903,351	1,591,392
Cəmi	5,799,743	4,991,392

2017-ci il 31 oktyabr tarixində, Şirkət 3 aylıq LIBOR + 5,50 faiz dərəcəsi ilə illik ümumi məbləği 2,000,000 ABŞ dolları məbləğində Şirkətin törəmə müəssisəsi ilə kredit müqaviləsi bağlamışdır və gəlirlər hesablanmış faizlər ümumi faiz dərəcəsinə zəhmətə gətirən Azərbaycan Respublikasında tətbiq edilən vergi qanunvericiliyinə əsasən hesablanacaq. Faiz məbləği rəqəmsal olaraq üdəniləcək. Kreditin əsas məbləği 7 noyabr 2019-cu il tarixinə üdənilməsi olmağına baxmayaraq 7 noyabr 2022-ci ilə qədər uzadılmışdır.

2017-ci il 31 oktyabr tarixində, Şirkət 3 aylıq LIBOR + 5,50 faiz dərəcəsi ilə illik ümumi məbləği 641,955 ABŞ dolları məbləğində Şirkətin törəmə müəssisəsi ilə kredit müqaviləsi bağlamışdır və gəlirlər hesablanmış faizlər ümumi faiz dərəcəsinə zəhmətə gətirən Azərbaycan Respublikasında tətbiq edilən vergi qanunvericiliyinə əsasən hesablanacaq. Faiz məbləği rəqəmsal olaraq üdəniləcək. Kreditin əsas məbləği 4 aprel 2020-ci il tarixinə üdənilməsi olmağına baxmayaraq 7 aprel 2023-cü ilə qədər uzadılmışdır.

1 iyul 2017 tarixində Şirkət cəmi 500,000 AZN məbləğində illik 18% güstərici ilə istiqraz buraxmışdır və bu istiqraz yerli təşkilat tərəfindən alınmışdır. Əvvəlki il ərzində faiz dərəcəsi azaldılıb illik 13% olaraq dəyişdirilmişdir. Faiz rəqəmsal olaraq üdənilir. İstiqrazın geri üdəniş məbləği 21 İyul 2020 tarixində üdəniləcək.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

12 Borc vəsaitləri (davamı)

19 dekabr 2019-cu il tarixində Şirkət aylıq 1.0417% faiz dərəcəsi ilə 1,000,000 AZN məbləğində kredit müqaviləsi bağlamışdır. Faiz aylıq olaraq üdənilir. Kreditin əsas məbləği razılaşdırıldığı gündən iki il ərzində ödəniləcəkdir. Bir təminat olaraq, Şirkət, borcun ödənilməmiş məbləğinin 150% -i həcmində lizing gərə debitor borclarını banka girov kimi təqdim etmişdir.

19 aprel 2018-ci il tarixində yerli bankdan illik 13% faiz dərəcəsi ilə 500,000 AZN məbləğində kredit xətti əldə etmişdir. Bununla birlikdə Şirkət əvvəlki ildə buradan hez bir məbləğ çıxarmamışdır. Cari il ərzində Şirkət bu kredit xətti ilə bağlı məbləği geri gütürmüşdür. Faiz hər aylıq olaraq üdənilir. Bir təminat olaraq, Şirkət, borcun üdənilməmiş məbləğinin 150% -i həcmində lizing gərə debitor borclarını banka girov kimi təqdim etmişdir.

Borc vəsaitlərinin hərəkəti aşağıdakı kimidir:

	2019 AZN	2018 AZN
1 yanvara qalıq	4,991,392	4,991,656
Mübadilə əməliyyatlarından gəlir	1,405,000	-
Borcun geri ödənilmiş hissəsi	(596,649)	-
Valyuta mübadiləsi gərə (gəlir)/itki	-	(264)
31 dekabr qalıq	5,799,743	4,991,392

13 İcarə öhdəliyi

	2019 AZN	2018 AZN
Uzunmüddətli		
İcarə öhdəliyi	180,727	-
	180,727	-
Cari		
İcarə ühdəliyi	74,277	-
	74,277	-
Cəmi icarə öhdəliyi	255,004	-

	1 il ərzində AZN	1-2 il AZN	2-3 il AZN	Cəmi AZN
31 dekabr, 2019				
İcarə ödənişləri	102,000	102,000	102,000	306,000
Maliyyə xərcləri	(27,723)	(17,470)	(5,803)	(50,996)
Xalis cari dəyər	74,277	84,530	96,197	255,004

Şirkət bu icarə öhdəliyini 16 №-li BMHS-ə uyğun olaraq ofis binasını istifadə hüququ kimi tanımaqdan ütrə qeyd etmişdir. Daha ətraflı məlumat gərə 3.1, 5 və 5 saylı qeydlərə baxın.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

14 Digər cari öhdəliklər	2019	2018
	AZN	AZN
Maliyyə öhdəlikləri		
Hesablanmış öhdəliklər	127,620	50,659
Hesablanmış faiz	56,276	60,754
	183,896	111,413
Qeyri-maliyyə öhdəlikləri		
Müştərilərdən avans üdəmələr	95,031	65,157
31 dekabra qalıq	278,927	176,570
15 Əməliyyat xərcləri	2019	2018
	AZN	AZN
Əmək haqqı və bonuslar	427,731	373,462
Sosial təminat xərcləri	66,344	81,973
Tibbi və icbari sığorta	9,949	9,302
	504,024	464,737
16 İnzibati və ümumi xərclər	2019	2018
	AZN	AZN
Amortizasiya (qeyd 5)	90,182	15,753
Bank ödənişləri	20,371	14,445
Təhlükəsizlik xərcləri	19,824	19,068
Nəqliyyat vasitələri xərcləri	15,352	12,898
Peşəkar xidmət haqları	14,620	23,816
Audit haqqı	10,620	10,620
Rabitə xərcləri	7,791	8,023
Kommunal xərclər	6,014	7,758
Ofis xərcləri	4,136	3,563
Səyahət xərcləri	3,063	5,476
Dövlət ödənişləri	2,612	3,240
Sığorta xərcləri	2,128	2,145
Təmir və bərpa xərcləri	356	319
Mənfəət vergisindən başqa vergilər	144	148
İcarə xərcləri	-	102,000
Digər xərclər	2,640	832
	199,853	230,104

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

17 Maliyyə aktivləri üzrə dəyərsizləşmə zərərinin xalis bərpası

	2019	2018
	AZN	AZN
Maliyyə lizinqində xalis investisiyanın dəyərsizləşməsi üzrə geri qaytarılma (qeyd 6)	110,360	46,221
Banklarda pul vəsaitlərinin dəyərsizləşməsi üzrə geri qaytarılma (qeyd 10)	216	47,830
	110,576	94,051

18 Vergilər

Gəlir vergisi xərcləri

31 dekabr 2019 və 2018-ci illərdə başa zatan illər ərzində Azərbaycanda mənfəət vergisi üzrə vergi dərəcəsi 20% -ə bərabərdir. Vergi dərəcəsinin nüvbəti maliyyə ilində də eyni qalması gözlənilir. Şirkət, 31 dekabr 2018 və 31 dekabr 2019-ci il tarixlərində vergi üzrə zərərinə yığmışdır və bu maliyyə hesabatlarında hez bir mənfəət vergisi tanınmamışdır.

Təxirə salınmış vergi

Təxirə salınmış vergi aktivləri 20% (2018: 20%) səviyyəsində qiymətləndirilir. Təxirə salınmış vergilər, aktivlərin və ühdəliklərin balans dəyəri ilə maliyyə hesabatlılığı məqsədləri üzrə və vergi məqsədləri üzrə istifadə olunan məbləğlər arasındakı müvəqqəti fərqlərin xalis vergi təsirlərini əks etdirir. Şirkət tərəfindən tanınmış təxirə salınmış vergi aktivləri hərəkətləri aşağıdakı kimi olmuşdur:

	2019	2018
	AZN	AZN
1 yanvara olan qalıq,	142,753	304,477
İl üzrə xərclər	(65,529)	(161,724)
31 dekabrda olan qalıq,	77,224	142,753

Hesabat tarixində təxirə salınmış vergi aktivləri aşağıdakı kimidir:

	2019	2018
	AZN	AZN
İstifadə edilməmiş vergi zərərləri	340,765	848,137
Vergi üzrə müvəqqəti fərqlər	45,357	(134,370)
Cəmi çıxılan müvəqqəti fərqlər	386,122	713,767
Təxirə salınmış vergi aktivləri yerli vergi dərəcəsi (20%)	77,224	142,753

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

19 Öhdəliklər, ehtimallar və əməliyyat riski

Əməliyyat icarəsi öhdəlikləri

31 dekabr 2019-cu il tarixinə (2018: sıfır) Şirkətdə əsas borc icarə öhdəlikləri yoxdur.

Kapital Öhdəlikləri

Şirkətin 31 dekabr 2019-ci il tarixinə (2018: sıfır) əsas kapital öhdəlikləri yoxdur.

Şərti öhdəliklər

Məhkəmə prosesi

Məhkəmə prosesi məğtəmədi və normal fəaliyyət zamanı şirkət ona qarşı məğəyyən iddialar alır. Üz qiymətləndirmələrinə və daxili peşəkar məsləhətlərinə əsasən, şirkətin rəhbərliyi iddialara güərə hez bir maddi itkiyə yol verilməyəcək və buna güərə də bu maliyyə hesabatlarında hez bir müddəə nəzərdə tutulmamışdır.

Şirkət faiz və cərimə daxil olmaqla icarə debitor borclarının bərpası gəzğn bir iddia qaldırdı. Azərbaycan Respublikasının Mühtərəm Ali Məhkəməsi, bir şəxsdən və onun qərantından pulun geri alınması barədə qərar verdi. Hazırda məhkəmə qərarı icrazıları tərəfindən icra olunma mərhələsindədir.

İş mühiti və tənzimləyici mühit

Şirkətin əsas əməliyyatları, biznes məğhiti və tənzimləyici məğhit, əsasən Azərbaycan Respublikasında aparılır. Azərbaycan iqtisadiyyatı gəğcləndirmək və diversifikasiya etmək gəzğn iqtisadi islahatlar və onun həquqi, vergi və tənzimləyici çərvivəsinin inkişafını davam etdirir. Bu baxımdan; Azərbaycan 2016-cı ildə milli iqtisadiyyatın və əsas iqtisadi sektorların inkişafı gəzğn strateji yol xəritələrini təsdiqləyib. Azərbaycan Respublikasında vergi, valyuta dəyişkənliyi və gümrəgk qanunvericiliyi daxil olmaqla, qanunvericilik də sğrətlə dəyişir.

Azərbaycan Respublikasının gələcək iqtisadi istiqaməti əsasən hükumət tərəfindən həyata kezirilən iqtisadi, maliyyə, qanunvericilik və pul tədbirlərinin həyata kezirilməsindən asılıdır. Lakin şirkətin maliyyə vəziyyəti Azərbaycanın inkişafından təsirlənməsinə davam edəcəkdir; Şirkət bu əməliyyatlarla bağı olaraq Azərbaycan Respublikasının oxşar məğəssisələrindən daha əhəmiyyətli olduğuna inanmır. Şirkət rəhbərliyi bu inkişafı hazırkı məğhitdə yaxından izləyir və yaxın gələcəkdə şirkətin davamlılığı və inkişafını dəstəkləmək gəzğn məğvafiq tədbirlər gürgür. Maliyyə hesabatlarında bu qeyri-müəyyənliklərin gələcəkdə aydınlaşdırılmasından yarana biləcək hər hansı dğzəliş yoxdur. Belə dğzəlişlər, əgər varsa, tanındıqları və qiymətləndirilə biləcəyi düvrədə bildiriləcəkdir. Azərbaycan Respublikasının kommersiya qanunvericiliyi, o cəmlədən vergi qanunvericiliyi birdən çox şərlərə icazə verə bilər.

Bundan əlavə, vergi orqanlarının üzbaşına iş fəaliyyəti ilə bağı qərar verən riski var. Şirkət rəhbərliyinin qərarlarına əsaslanan məğalicə vergi orqanları tərəfindən etiraz edilsə, əlavə vergilər, cərimələr və faizlər gəzrə qiymətləndirilə bilər. Ğumumiyyətlə, vergi ödəyiciləri audit ilindən əvvəl gə təqvim ili ilə əlaqədar vergi yoxlamalarına tabe olurlar. Bununla yanaşı, tamamlanmış yoxlamalar yüksək səviyyəli vergi məğfətişlərinin vergi yoxlamalarının nəticələrini nəzərdən kezirdikləri sonrakı əlavə vergi yoxlamaları ehtimalını istisna etmirlər. Rəhbərlik hesab edir ki, məğvafiq qanunvericiliyin şərhində 31 dekabr 2019-cu il məğvafiqdir və şirkətin vergi və valyuta müvqeləri davam etdiriləcəkdir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

20 Maliyyə aləti riski

Risqlərin idarə edilməsi məqsədləri və siyasətləri

Şirkət maliyyə alətləri ilə bağlı müxtəlif risklərə məruz qalır. Şirkətin maliyyə aktivləri və öhdəlikləri 7 sayılı qeyddə üz əksini tapmışdır. Risklərin əsas nüvləri bazar riski, kredit riski və likvidlik riskidir. Şirkətin risk idarəetməsi, şirkət rəhbərləri ilə sıx əməkdaşlıqda əlaqələndirilir və risklərin dərəcəsi və böyüklüyünə görə təhlil edən daxili risk hesabatları vasitəsilə şirkətin fəaliyyətinə potensial mənfi təsirləri minimuma endirməklə şirkətin qısa və orta müddətli pul vəsaitlərinin hərəkətini aktiv şəkildə təmin etməyə yönəldilir. Şirkət maliyyə aktivlərinin ticarətində spekulyativ məqsədlər üçün fəal şəkildə məşğul olmur və bu variantları yazır. Şirkətin məruz qaldığı ən əhəmiyyətli maliyyə riskləri aşağıdakılardır:

Bazar riski

Bazar riski, maliyyə alətinin dəyərinin bazar qiymətlərindəki dəyişikliklər nəticəsində dəyişə bilər ki, bu dəyişikliklər fərdi təhlükəsizliyə və ya onun emitentinə və ya bazarda satılan bəzi qiymətli kağızlara təsir edən amillərə səbəb olub-olmaması riskidir. Şirkət əməliyyat və investisiya fəaliyyətlərindən yaranan maliyyə alətlərinin və xüsusilə valyuta riski və faiz dərəcəsi riski ilə bazar riskinə məruz qalır.

Xarici valyuta riski

Xarici valyuta riski, valyuta məzənnələrində dəyişikliklər səbəbindən bir maliyyə alətinin dəyərinin dəyişə biləcəyi riskidir. Şirkətin əməliyyatlarının əksəriyyəti manatla həyata keçirilir. Valyuta məzənnələrinə məruz qalma, əsasən ABŞ dolları (ABŞ dolları) olan xarici əməliyyatlardan, bank hesablarından və xarici valyutalardakı borclardan yaranır. Şirkətin rəhbərliyi valyuta riskini hedgeinq etmək üçün gələcək müqaviləyə daxil olmayıb. Bununla belə, bunlar müntəzəm olaraq izlənilir və tələb olunan yerdə düzəliş tədbirləri gürüldür. Maliyyə aktivləri və maliyyə öhdəlikləri aşağıdakı valyutalarda ifadə edilir:

		2019		
Qeydlər		AZN	USD	Cəmi
Maliyyə aktivləri:				
Maliyyə lizinə qoyulan xalis investisiya	6	9,729,198	-	9,729,198
Əlaqəli tərəfə verilən borc	7	73,353	-	73,353
Digər debitor borcları	9	125,723	-	125,723
Pul vəsaitləri və onların ekvivalentləri	10	45,991	19,102	65,093
		9,974,265	19,102	9,993,367
Maliyyə öhdəlikləri:				
Borc vəsaitləri	12	1,308,351	4,491,392	5,799,743
İcarə öhdəliyi	13	255,004	-	255,004
Digər cari ühdəliklər	14	129,808	54,088	183,896
		1,693,163	4,545,480	6,238,643
Açıq mövqe		8,281,102	(4,526,378)	3,754,724

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

20 Maliyyə aləti riski (davamı)

Risqlərin idarə edilməsi məqsədləri və siyasətləri (davamı)

Xarici valyuta riski (davamı)

	Qeydlər	2018		
		AZN	USD	Cəmi
Maliyyə aktivləri:				
Maliyyə lizinə qoyulan xalis investisiya	6	8,270,625	-	8,270,625
Digər debitor borcları	9	71,129	-	71,129
Pul vəsaitləri və onların ekvivalentləri	10	6,797	22,131	28,928
		8,348,551	22,131	8,370,682
Maliyyə öhdəlikləri:				
Borç vəsaitləri	12	500,000	4,491,392	4,991,392
Digər maliyyə öhdəlikləri	14	50,659	60,754	111,413
		550,659	4,552,146	5,102,805
Azıq müvqə		7,797,892	(4,530,015)	3,267,877

Aşağıdakı cədvəldə ABŞ dollarına nisbətə manatın məzənnəsi ilə bağlı vergi və kapitaldan əvvəl mənfəət / zərərin həssaslığı göstərilir. 2019-cı il dekabrın 31-nə kimi (2018: 10% zəiflədir / gücləndirir) manatın 10% zəifləməsi / mühkəmləndirilməsi nəzərdə tutulur. Hər hesabat tarixində həssaslıq təhlili aşağıdakı kimidir:

	Vergidən əvvəlki		Kapital	
	2019	2018	2019	2018
	AZN	AZN	AZN	AZN
AZN zəiflənməsi 10% / 10%	(452,854)	(453,002)	(362,283)	(362,402)
AZN güclənməsi 10% / 10%	452,854	453,002	362,283	362,402

Faiz dərəcəsi riski

Faiz dərəcəsi riski, maliyyə alətinin gələcək pul vəsaitlərinin hərəkətindən və bazar faiz dərəcələrindəki dəyişikliklər səbəbindən dalğalanma riskidir. Ədalətli dəyər faiz dərəcəsi riski, bir maliyyə alətinin dəyərinin bazar faiz dərəcələrindəki dəyişikliklər səbəbindən yaranan dalğalanma riskidir.

Lizinlər ümumiyyətlə icarə müddəti gəzən müəyyən edilmiş faiz dərəcəsi ilə verilir və borcların əksəriyyəti dəyişən faiz dərəcələrindədir. Şirkətin idarəetməsi faiz riskinin qarşısını almaq gəzən gələcək razılaşmaya daxil edilmir. Bununla belə, bunlar müntəzəm olaraq izlənilir və tələb olunan yerdə dğzəliş tədbirləri gürğlğr.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

20 Maliyyə aləti riski (davamı)

Risklərin idarə edilməsi məqsədləri və siyasətləri (davamı)

Xarici valyuta riski (davamı)

Ğzən faiz dərəcələri ğzrə borclar aşağıdakı kimi olmuşdur:

	2019	2018
	AZN	AZN
Borc vəsaitləri	4,491,392	4,491,392

Aşağıdakı cədvəl dəyişkən faiz borclarının həssaslığını $\pm 1\%$ (2018: $\pm 1\%$) faiz dərəcələrində mǧmkǧn olan dəyişikliklərə təsvir edir. Bu dəyişikliklər müvcud bazar şərtlərinin mǧşahidəsinə əsasən mǧmkǧn hesab olunur. Hesablamalar hər bir düvr ğzǧn orta bazar faiz dərəcəsi dəyişikliyinə və hər bir hesabat tarixində faiz dərəcələrindəki dəyişikliklərə həssas olan maliyyə alətlərinə əsaslanır. Bǧtǧn digər dəyişənlər sabit qalırdı.

	Vergidən əvvəlki		Kapital	
	AZN	AZN	AZN	AZN
	+1%	-1%	+1%	-1%
2019	(44,914)	44,914	(35,931)	35,931
2018	(44,914)	44,914	(35,931)	35,931

Kredit riski

Kredit riski, bir maliyyə alətinin bir tərəfinin öhdəliyin yerinə yetirilməməsi və digər tərəfin maliyyə itkisinə səbəb olma riski.

Şirkət müştərilərə kredit şərtlərinin verilməsi ilə mǧxtəlif maliyyə alətləri ğzǧn bu riskə məruz qalır. Şirkətin kredit riskinə maksimum məruz qalması, hesabat tarixində tanınmış maliyyə aktivlərinin balans dəyəri ilə aşağıda verilmişdir:

	2019	2018
	AZN	AZN
Maliyyə aktivlərinin sinifləri - balans dəyərləri:		
Maliyyə lizinqinə qoyulan xalis investisiyalar (qeyd 6)	9,729,198	8,270,625
Əlaqəli tərəfə verilən borc (qeyd 7)	73,353	-
Digər alacaqlar (qeyd 9)	125,723	71,129
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri (qeyd 10)	65,093	28,928
Ümumi balans dəyəri	9,993,367	8,370,682

Şirkət müştərilərin və digər qarşı tərəflərin ayrı-ayrılıqda və ya qrup tərəfindən müəyyən edilmiş hallarda müşahidələrini davam etdirir və bu məlumatları kredit riskinə nəzarət edir. Müştərilərə və digər tərəfdaşlara uyğun qiymətlərlə müvcud olan xarici kredit dərəcələri və / və ya hesabatlar əldə edilir və istifadə olunur.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

20 Maliyyə aləti riski (davamı)

Risqlərin idarə edilməsi məqsədləri və siyasətləri (davamı)

Kredit riski (davamı)

Şirkətin siyasəti yalnız kreditlə işləyən kontragentlərlə məşğul olmaqdır. Riskə məruz qalması idarə etmək üçün, Şirkət nağd pulu nəfuzlu banklara yerləşdirir.

Şirkətin İdarəetmə və Müşahidə Şurası tərəfindən təsdiqlənmiş Kredit Siyasəti maliyyə lizinqi fəaliyyətinin prinsipləri və qaydalarını müəyyən edir, həmçinin fəaliyyətə bağlı olaraq əsas risk göstəriciləri müəyyənləşdirir, şirkətin risklərini azaltır, gəlirliliyi müəyyənləşdirir və bəzi işçilər üz vəzifələrini yerinə yetirərkən təlimat olaraq xidmət göstərir.

Mümkün kredit risklərinin müxtəlifləşdirilməsini və minimallaşdırılmasını təmin etmək üçün lizinq portfelində müəyyən məhdudiyyətlər müvcuddur. Bu məhdudiyyətlər aşağıdakılardır:

- Biznes portfelinin məhdudlaşdırılması;
- iqtisadiyyat sektorları üzrə məhdudiyyətlər; və
- Konsentrasiya limitləri

Limitlər rəhbərlik tərəfindən illik səviyyədə tərtib edilir və yenidən işlənir. Bazar məhsulunda əhəmiyyətli bir dəyişiklik olması halında, məhdudiyyətlər də nəzərdən keçirilə bilər. Limit dəyişikliyinə dair təklif ilk növbədə Kredit Komitəsinə və İdarə Heyətinin təsdiqinə təqdim edilir və sonra Müşahidə Şurası tərəfindən təsdiq edilir. Lizinq əməliyyatları şöbəsi bəzi sərəhədlərin müntəzəm olaraq saxlanılmasını nəzarət edir və onların bəziləri (bir borcalana və ya əlaqəli borcalanlar qrupuna maksimum məruz qalma, əlaqəli tərəflərə maksimum məruz qalma) yeni icarə məsələsi qarşısında nəzarət olunur.

Şirkətin Kredit Siyasəti kreditləşdirmə prosesində iştirak edən şirkətin hər bir orqanının səlahiyyətlərini və vəzifələrini tənzimləyir və kreditlərin verilməsi üçün təsdiq edilmiş məhdudiyyətləri, lizinqə nəzarət qaydalarını və borc vermə prosedurlarını və s. müəyyən edir. Şirkətin kredit riskinə maksimum məruz qalması əsasən maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivlərinin balans dəyərlərinə əks etdirilir. Şirkətin Kredit Komitəsi ("KK") fəaliyyət göstərən və İdarə Heyətinə məlumat verən kollektiv orqandır. KK-nin ümumi rolu şirkətin strateji və biznes planı çərçivəsində təsdiq edilmiş bəzi lizinq əməliyyatlarını idarə etmək və idarə etməkdir. Kredit Komitəsi, şirkətin təsdiq edilmiş Kredit Siyasətinə uyğun olaraq lizinq müqavilələrinin prosedurlarını və əməliyyatlarını nəzarət edir.

Şirkətin maliyyə aktivlərindən heç biri girov və ya digər kredit ühdəlikləri ilə təmin olunmur.

Likvidlik riski

Maliyyə riski kimi istinad edilən likvidlik riski müəssisənin maliyyə alətləri ilə bağlı ühdəliklərin yerinə yetirilməsi üçün vəsait toplamaqda zətinliklə qarşılaşdığı riskdir. Likvidlik riski bir maliyyə aktivinin ədalətli dəyərində yaxın bir zamanda satmağı bacara bilməməsindən yaranan bir riskdir.

Şirkət kifayət qədər pul vəsaitlərini saxlayır və likvidlik tələblərini mütləq olaraq nəzarət edir və rəhbərlik gələcək ühdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər vəsaitin mövcud olmasını təmin edir.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

20 Maliyyə aləti riski (davamı)

Risklərin idarə edilməsi məqsədləri və siyasətləri (davamı)

Likvidlik riski (davamı)

Uzunmüddətli likvidlik ehtiyaclarını maliyyələşdirmək üçün Şirkət həmçinin əlaqəli tərəflər tərəfindən yaxşı dəstəklənir.

7 saylı qeyddə azıqlanan maliyyə ühdəlikləri faizsizdir və aşağıda azıqlanan istisna olmaqla, hesabat tarixindən on iki aydan az olan müqavilə öhdəliklərinə malikdir:

31 Dekabr, 2019	İllik faiz dərəcəsi	1 il ərzində AZN	1 ildən 5 ilə qədər AZN	5 ildən çox AZN	Cəmi AZN
Törəmə müəssisə	3 ay Libor+5.5%	-	4,491,392	-	4,491,392
Yerli müəssisə	13%	500,000	-	-	500,000
Yerli təşkilat	Aylıq 1.0417%	-	405,000	-	405,000
Yerli banklar	13%	403,351	-	-	403,351
Yerli banklar	13%	74,277	180,727	-	255,004
		977,628	5,077,119	-	6,054,747
31 Dekabr 2018					
Törəmə müəssisə	3 ay Libor+5.5%	3,400,000	1,091,392	-	4,491,392
Yerli təşkilat	13%	-	500,000	-	500,000
		3,400,000	1,591,392	-	4,991,392

Yuxarıda göstərilən məbləğlər hesabat tarixində ühdəliklərin balans dəyərlərinə fərqli ola biləcək müqaviləli pul vəsaitlərinin hərəkətini əks etdirir. Diskontlaşdırmanın təsiri əhəmiyyətli deyil, zənni bir il ərzində balans balans balans bərabərdir.

21 Ədalətli dəyər və ədalətli dəyər hiyerarşisi

Maliyyə vəziyyəti haqqında hesabatda ədalətli dəyərle ölçülən aktivlər və ühdəliklər ədalətli dəyər hiyerarşisinin üç səviyyəsinə bölünür. Bu qruplaşdırma ədalətli dəyər ölçülməsində istifadə edilən əhəmiyyətli girişlərin aşağı səviyyəsinə əsasən müəyyən edilir:

- Səviyyə 1: eyni aktiv və öhdəliklər üçün aktiv bazarlarda kotirovka qiymətləri (düzəldilməmiş)
- Səviyyə 2: aktiv və ya ühdəliyə görə birbaşa (yəni qiymətlər) və ya dolayı yolla (yəni qiymətlərdən əldə edilən)
- Səviyyə 3: müşahidə oluna bilən bazar məlumatlarına (müşahidə edilə bilməyən daxilolmalar) əsaslanan aktiv və ya ühdəlik üçün daxilolmalar.

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

21 Ədalətli dəyər və ədalətli dəyər hiyerarşisi (davamı)

Şirkətin bətgən maliyyə aktivləri və ühdəlikləri amortizasiya olunmuş dəyərlə əks etdirilir və qeyri-maliyyə aktiv və ühdəliklərindən hez biri ədalətli dəyərlə qiymətləndirilmir. Buna görə ədalətli dəyərin göz səviyyəli kateqoriyasını tələb edən ədalətli dəyər iyerarxiyasının azıqlanması maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə azıqlama təsirinə malik olmadığı gözün azıqlanmır.

22 Kapitalın idarə olunması siyasəti və prosedurları

Şirkətin kapitalının idarə edilməsi məqsədləri aşağıdakılardır:

- Şirkətin davamlı olaraq davam etmə qabiliyyətini təmin etmək; və
- səhmdarlar gözün kifayət qədər geri qaytarma təmin etmək
- risklərin səviyyəsinə uyğun olaraq məhsul / xidmətlərin qiymətini qiymətləndirməklə.

Şirkət, kapitalın maliyyə vəziyyəti haqqında hesabatın qarşısında təqdim etdiyi kimi, pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərini əks etdirən balans dəyərinə əsasən nəzarət edir. Şirkət gümumi maliyyə strukturuna mütənasib olaraq kapital məbləğini müəyyən edir.

Şirkət kapital strukturunu idarə edir və onu iqtisadi şəraitdə dəyişikliklər və əsaslı aktivlərin risk xüsusiyyətləri nəzərə alınmaqla tənzimləyir. Kapital strukturunu saxlamaq və ya tənzimləmək gözün, Şirkət səhmdarlar gözün ödənilən dividendlərin məbləğini tənzim edə və kapitalla səhmdarlara qaytara bilər. Bir əvvəlki ildən sərmayə istifadəsi və xarici sərmayə tələblərinə dair strategiyada hez bir dəyişiklik edilməmişdir.

Hesabat düvrləri gözün kapital aşağıdakı kimi yekunlaşdırılır:

	2019	2018
	AZN	AZN
Cəmi kapital	4,028,724	3,407,170
Pul vəsaitləri və onların ekvivalenti (qeyd 10)	(65,093)	(28,928)
Kapital	3,963,631	3,378,242
Cəmi kapital	4,028,724	3,407,170
Borç ehtiyatları (qeyd 12)	5,799,743	4,991,392
İcarə öhdəliyi (qeyd 13)	255,004	-
Gümumi maliyyələşdirmə	10,083,471	8,398,562
Kapitalın gümumi maliyyə nisbəti	39%	40%

MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti
(Əvvəlki adı: MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti)
Maliyyə hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2019-ci il tarixində başa çatmış il üzrə

23 Hesabat tarixindən sonra hadisələr

Hesabat tarixi ilə bu maliyyə hesabatlarının səlahiyyətə minməsi tarixi arasında hez bir düzəliş tələb edən və ya əhəmiyyətli düzəliş tələb etməyən hadisə baş verməmişdir.